



Təbiətə məktub

Zəlimxan Yaqub
xalq şairi

Zirvəsindən aşdığım dağlar, məni dibinə çəkən dərələr, sularından keçdiyim çaylar, gözündən içdiyim bulaqlar, dibində daşları saydığım göllər, salxuma, saçağıma tamaşa elədiyim şəlalələr, qayasma söykəndiyim sulđurımlar, gözümüzü dibinə çəkən uçqunlar, dərin yarğanlar, qorxulu uçurumlar, qalxdığım yoxuşlar, endiyim enişlər, yeridiyim yollar, dolaşdığım cığrlar, sanadığım yarpaqlar, sığalladığım budaqlar, gözəlliyyinə heyran qaldığım meşələr, kölgəsində dincəldiyim ağaclar, havasını ciyərimə çəkdiyim yaşlılıqlar, ucsuz-bucaqsız çöllər, bərəkətlə düzəllər, qocaman palidlər, uca çinarlar, salxım söyüdlər, allı-güllü yamaclar, sizə məktub yazıram!

Bu məktubu sizə şəhər tünlüyündə, yuxarısı tavan, aşağısı taxta döşəmə, ətrafi dörd divar olan dar bir otaqdan yazıram. Ürəyimə gələn duyguları, beynimdə dolaşan fikirləri dilə-qələmə gətirmək nə qədər çətinmiş, İlahi?

Bu məktubu yazdığını yerdə bir az sürümüşəm, bir az ərimişəm, bir az kırımışəm, bir az çökmüşəm, bir az sınmışəm, bir az kövrəlmüşəm, bir az xəstələnmüşəm, bir az qocalmışəm, bir az təklənmüşəm, bir az tənhalışmışəm, bir az ölmüşəm. Bu bir azların içində çırpına-çırpına qalmışəm. Ahım göyü yandırıb, nəfəsim yeri!

Zirvə, səndən qar istəyirəm, sinəmin üstünə qoymaqla üçün, dərə, səndən sel istəyirəm, gurultusuna qulaq asmaqla üçün, dağ çayı, səndən surət istəyirəm, dənizlərə qovuşmaqla üçün, bulaqlar, səndən saflıq istəyirəm, diri və duru yaşamaqla üçün, şəlalə, səndən səs istəyirəm, uzaqlara yaymaqla üçün, qaya, səndən sərtlik istəyirəm, ötkəm və möhkəm olmaqla üçün, ağac, səndən bar istəyirəm, şirin-şirin yemək üçün, çiçək, səndən ətir istəyirəm, ruhumaya yaymaqla üçün. Mən çox şey istəyirəm. Yaşının bu vaxtında kimdi bu şeyləri mənə verən?

Zirvə deyəcək - mən çox hündürdəyəm, mənə əlin yetişməz, dərə deyəcək - sellərimin gurultusu həmin gurultudur, sənin qulaqların ağır eşişdir, dağ çayı deyəcək - dəniz çox uzaqdı, ona qovuşa bilməzsən, bulaq deyəcək - bulandınsa, durulmağın çətin olaçaq. Qaya deyəcək - sən mənim kimi möhkəm olmayı bacarmazsan, ağac deyəcək - mənim barım həmin bardı, sənin iştahan yoxdu.

Bütün bu çətinliklərin önündə yenə də ümidi, xilası səndən gözləyirəm, ana təbiət!

Qollarını geniş aç, qucağını gen tut, nəfəsinı üstümə cilə, ürəyini mənə ver, duygularımı qanadlandırm, gözümə işiq, ürəyimə təpər, dizimə taqət ver. Fikirlərimə cürət, sözlərimə kəsər, qələmimə istilik, yaddaşımı ötkəmlik, zehnimə aydınlıq bağışla.

Gəzdiyim yerləri bir də gəzmək, gördüyüm yerləri bir də görmək, eşitdiyim səsləri bir də eşitmək istəyirəm. Səsləri duymaqla istəyirəm, səsələri! Görüm bülbülb cəh-cəh vuranda, qarğı qarıldayanda, qurbağa quruldayanda, donuz donquldayanda, ayı anqıranda, sərçə cikkildəyəndə, maral mələyəndə, qartal süzəndə, bayquş ötəndə, canavar ulayanda, it hürəndə, at kişnəyəndə, qoyunquzu mələşəndə nə demək istəyir. Quş dili bilən Süleyman olmaqla istəyirəm, bu səsləri,

nəfəsləri duymaqla, bilmək və düşünmək üçün!

Günəş kimi yanmaqla, Ay kimi parlamaqla, ulduz kimi ucalmaqla, göy kimi genişlənmək, bulud kimi çalxalanmaqla, yağış kimi yağmaqla nə böyük səadətdir, nə böyük xoşbəxtlikdir.

Günəşə baxıb isinməsə, Aya baxıb parlamasa, ulduza baxıb nurlanmasa, göylərə baxıb genişlənməsə, üfüqlərə baxıb rəngləri duymasa, bulud kimi dolub-boşalmasa, insan təbiətin bir parçasına çevrilməsə, xoşbəxt ola bilərmi? Yox, yox, yox! Bizim xoşbəxtliyimiz təbiətdədir.

O təbiətdə ki, çörəyini yeməsən, ac qalaqasən, suyunu içməsən, yanacaqsən, duzunu dadmasan, dadım-tamin olmayacaq, havasını udmasan, nəfəsin kəsiləcək, torpağına baş ayməsən, bərəkətin göyə çıxacaq, gülənə qoxlamasən, təravətin olmayacaq. O təbiət ki, ata-ana qədər müqəddəs, övlad qədər istəkli, sevgili qədər şirindir.

Ana təbiət! Nə istəyə, nə sevgiyə, nə müqəddəsliyə məhəl qoymadıq. Təbiətə bigənəlik, canlı aləmə soyuq münasibət, nadanlıq, cahillik bizi yaman günə qoydu.

Biz neylədik? Oturduğumuz ağaca balta çaldıq, ağaclarını kəsdik, bulağının gözünü bulandırıq, dağını əridib düz elədik, daşını quma döndərdik, torpağı göyə sovurduq, dəhnəni dibindən qurutduq, budaqları kəsdik, körpüləri yandırıq, ocağı söndürüb külündən oynadıq.

Təbiət bizdən küsdü. Dərələr səsini içino çəkdi, quşlar nəğməsini bizdən əsirgədi, qarımız vaxtında yağımadı, Günəşimiz vaxtında doğmadı, fəsillər baş-ayaq oldu, yolayamaca-yastanaya göz dəydi, keçidlər, aşırımlar, bələnlər, yollar, cığrlar insan ayağına tamarzi qaldı, yurdalar sahilsiz, yuvalar quşuz, yaylaqlar yetim qaldı. Təbiətdən soyumaqla biz özümüzdən soyuduq. İnsanın insana can deyib-can eşitməsi, mehribanlıq, ürəyigenişlik, səmimiyyət, təbiilik, qonaqpərvərlik, insanların isti görüşləri getdikcə yoxa çıxdı, yoxluğa doğru getdi.

Torpaq da, toxum da, dən də, sünbül də, zəmi də, un da, urva da, xəmir də, kündə də, çörək də, süfrə də sənin adınla bağlı, ana təbiət!

Təbiət yoxdursa, torpaq da yoxdu, torpaq yoxdusa, toxum da yoxdu, toxum yoxdusa, sünbül də yoxdu, sünbül yoxdusa, zəmi də yoxdu, zəmi yoxdusa, çörək də yoxdu, çörək yoxdusa, həyat da yoxdu.

Bütün bu yoxluqları var elemək üçün torpaq şumlanmalıdır, herik sulanmalıdır, toxum səpilməlidir, dən cürcərməlidir, sünbül saralmalıdır, çörək bışməlidir, süfrə açılmalıdır.

Sən adılsən!
Sən ədalətlisən!
Sən böyüksən!
Sən qonaqpərvərsən!
Sən ucasan, ana təbiət!

Biz səndən üz döndərsək də, sən bizdən üz döndərməzsən. Çünkü ürəyin genişdir, rəhmin sonsuzdur. Yenə beşiyimiz beşikdir, məzarımız məzardı, torpağımız torpaqdı, dağımız dağdı, aranımız arındı, yaylağımız yaylaqdı. Bilmirəm, mənim bu məktubum sənə çatana qədər mənim ömrüm çatacaqmı? Bircə onu bilirəm ki, sən varsansa, mən də varam, sən yoxsansa, mən də yoxam!